

RƏFAEL SÜLEYMANOV

*Bakı Dövlət Universitetinin professoru,
tarix elmləri doktoru*

E-mail: TarixVeOnun Problemleri@gmail.com

BAKİ DÖVLƏT UNIVERSİTETİNƏ HEYDƏR ƏLİYEV QAYĞISI*Açar sözlər: Azərbaycan, Universitet, Heydər Əliyev, təhsil, yubiley**Ключевые слова: Азербайджан, Университет, Гейдар Алиев, образование, юбилей**Key words: Azerbaijan, University, Heydar Aliyev, education, anniversary*

1918-ci ildə müstəqillik qazanaraq öz dövlətini – Azərbaycan Demokratik Respublikasını elan edən Azərbaycan xalqı neçə yüz illərdən sonra milli və ictimai tərəqqidə elmin, təhsilin rolunu həqiqi mənada qiymətləndirmək imkanı əldə etdi. Buna görə də təsadüfi deyil ki, Azərbaycan Demokratik Respublikasının həyata keçirdiyi tədbirlərdən ən önəmlilərindən biri 1919-cu ildə Bakı Dövlət Universitetini yaratmaq oldu. Heydər Əliyevin qeyd etdiyi kimi, «Bakı Dövlət Universiteti qısa ömürlü Azərbaycan Demokratik Respublikasının qiymətli yağıdır» [5, s.539-540].

Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında qanun Parlament tərəfindən 1919-cu il sentyabrın 1-də qəbul edildi və ilk tədris ilində 2 fakültə (tarix-filologiya və tibb) təşkil olundu. 1919-cu il noyabrın 15-dən dərslər sistemli şəkildə keçirilməyə başladı.

Beləliklə, Şərqlə Qərbin qovuşduğu dayanan, Şərqin zəngin sərvətlərini və ənənələrini Qərbin elmi doktrinaları ilə birləşdirməyi bacaran Bakı Dövlət Universiteti fəaliyyətə başladı. Təsadüfi deyildir ki, «Azərbaycan» qəzeti 17 noyabr 1919-cu il tarixli sayında uzaqgörənliklə yazırdı ki, «darülfünunun həyat və fəaliyyətə başlaması tarixi olan 15 noyabr yeni bir tərəqqi dövrünün açılmasının bir ibtidası olacaqdır» [1]. Qəzet qeyd edirdi ki, Afina universiteti yeni bir Yunanıstan yaratmış, Sarbon universiteti Fransanı bütün dünyaya tanıtdırmış, Berlin və Hamburq Universitetləri Almanıyanı şöhrətləndirmiş, ictimai tərəqqidə misilsiz rol oynamışlar. Azərbaycan Parlamentinin təsis etdiyi universitet də Respublikanın sosial-mədəni yeniləşməsində həmin universitetlər kimi əhəmiyyət kəsb edəcəkdir.

XX əsrin əvvəllərindən bu günə kimi Azərbaycan elminə və maarifinə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar mədəni hadisədir.

90 ildən bir qədər artıq yaxın bir müddət ərzində Universitet böyük inkişaf yolu keçmiş, Azərbaycanın həyatının bütün sahələrinə güclü təsir edərək xalqımız qarşısında əvəzsiz xidmətlər göstərmişlər.

Bakı Dövlət Universiteti xalqımızın fəxr etdiyi yüzlərlə böyük alimlər, yaradıcı ziyalılar, ictimai və dövlət xadimləri yetirmişdir.

Öz xalqına, onun mədəniyyətinə və mənəviyyətinə son dərəcə bağlı olan, öz şəxsiyyəti ilə xalqımızın simvoluna çevrilən, Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dünya azərbaycanlılarının lideri, dünya şöhrətli siyasətçi, iki dəfə Sosialist Əməyi Qəhrəmanı, beynəlxalq Atatürk mükafatı laureatı, Rusiya, Fransa və Ukraynanın ən yüksək ordenləri ilə təltif edilmiş, Moskva Dövlət Universitetinin və digər nüfuzlu universitetlərin fəxri doktoru Heydər Əlirza oğlu Əliyev Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunudur. Universitetin çoxmilli kollektivi öz dahi məzununu Heydər Əliyevlə fəxr etdiyi kimi, Heydər Əliyev də Bakı

Tarix və onun problemləri, №2 2013

Dövlət Universitetinin məzunu olmağı ilə fəxr etdiyini dəfələrlə bildirmişdir: «Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam» [5, s.543].

1957-ci ildə universitet təhsilini başa vurduqdan sonra bilavasitə peşə fəaliyyəti elm və təhsillə birbaşa bağlı olması da, Heydər Əliyevin Universitetlə əlaqəsi heç zaman ara verməyib. Heydər Əliyevin Universitetdəki təhsil illəri və bu təhsil ocağı ilə sonrakı əlaqələri Bakı Dövlət Universitetinin şanlı tarixinin böyük və əlamətdar bir mərhələsini təşkil edir.

Universitetin məzunu olması ilə fəxr etdiyini dəfələrlə vurğulayan Heydər Əliyev bu təhsil ocağını «Azərbaycan xalqının milli sərvəti, milli iftixarı» [7, s.54] adlandırmış, ona daimi diqqət və qayğı ilə yanaşmışdır.

Bu gün dünya dövlətləri içərisində öz tarixi ənənələri ilə tanınan, demokratik yolla gələcəyə inamla addımlayan Azərbaycan Respublikası tarixinin 35 illik dövrü və bu illərdə Bakı Dövlət Universitetinin qazandığı bütün nailiyyətlər Heydər Əliyevin adı və şəxsiyyəti ilə ayrılmaz surətdə bağlıdır.

Ümummilli liderimiz həm respublikada işləyərkən, həm də keçmiş İttifaqda yüksək vəzifələrdə olarkən həmişə Universitetin həyatı ilə marqlanmış, onun inkişafı qayğısına qalmışdır. Universitetdə elmin və təhsilin inkişafına qayğıya, onun adını və şöhrətini yüksəklərə ucaltdığına, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərinə görə Bakı Dövlət Universitetinin Böyük Elmi Şurası 1994-cü il 28 sentyabr tarixli qərarı ilə Azərbaycan Respublikasının prezidenti Heydər Əlirza oğlu Əliyevə Universitetin fəxri doktoru elmi adı verilmişdir [6, s.76].

Heydər Əliyevin Bakı Dövlət Universitetinə qayğısı və diqqətinin çox böyük göstəricilərindən biri onun yubileylərinin keçirilməsidir. Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin inkişafında əvəzedilməz xidmətləri bütün dövrlərdə bütün rəhbərlər tərəfindən etiraf edilən BDU-nun 90 ildən artıq fəaliyyəti dövründə onun cəmi altı dəfə yubileyi keçirilib: 1929-cu ildə 10 illiyi, 1969-cu ildə 50 illiyi, 1980-ci ildə 60 illiyi, 1994-cü ildə 75 illiyi və 1999-cu ildə 80 illiyi, 2009-cu ildə 90 illiyi. Bunlardan dördü Heydər Əliyevin təşəbbüsü və fəal iştirakı ilə reallığa çevrilib.

Belə bir cəhəti qeyd etmək lazımdır ki, Heydər Əliyevin Respublika rəhbərliyində olmadığı dövrə təsadüf edən Universitetin 70 illik yubileyi qeyd edilməmişdir.

1993-cü ildə xalqın tələbi ilə respublika rəhbərliyinə qayıdan dahi rəhbər Heydər Əliyev universitetin yubiley sevincini özünə qaytardı.

1994-cü il sentyabrın 3-də Bakı Dövlət Universitetinin 75 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti fərman verdi [2]. Bu yubileyin keçirilməsi ilə bağlı təşkil edilmiş dövlət komissiyasına Azərbaycan Respublikasının Prezidenti sədrlik etdi. Heç də təsadüfi deyildir ki, bu cəhət H.Əliyevin Bakı Dövlət Universitetinə xüsusi münasibətinin, onun elmə, təhsilə və mədəniyyətin inkişafına böyük hörmətin və diqqətinin ifadəsi idi. Bu yeganə yubiley komissiyasıdır ki, onun sədri ölkə prezidenti olmuşdur.

Universitetin 75 illik yubiley şənliklərindəki çıxışında Heydər Əliyev qeyd etmişdir: «Xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin 50 illik yubileyinin də, 60 illik yubileyinin də iştirakçısı olmuşam. İndi Universitetin 75 illik yubileyinin iştirakçısıyam» [5, s.543].

1969-cu ildə Universitetin 50 illik yubileyi qeyd edilərkən Heydər Əliyevin Azərbaycan dilində çıxışı yubileydə iştirak edən Moskvadan gəlmiş rəhbər işçiləri və xarici qonaqları təəccübləndirmişdi. Çünki hakim dilin rus dili olduğu, respublikanın Moskvanın nəzarəti altında olduğu o dövrdə belə bir addımı atmaq böyük cəsarət, eyni zamanda güclü milli hiss tələb edirdi. Bunu o illərdə ana dilinin sıxışdırıldığı dövrdə yalnız Vətənin, xalqını, onun dilini se-

vən bir şəxs edə bilərdi. Bu böyük bir sensasiya kimi qəbul olundu, təəccüb doğurdu. Sonralar həmin çıxışı xatırlayaraq Heydər Əliyev demişdir: «Bəziləri mənə bu hadisə münasibətilə təbrik etdilər, minnətdarlığını bildirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da, bunu böyük bir hadisə kimi qəbul etdilər. Mən isə onlara dedim ki, burada bir qeyri-adilik yoxdur, nəhaq təəccüb edirsiniz, bu mənim ana dilimdir və ana dilində çıxış etmək elə böyük bir qəhrəmanlıq da deyildir. Ana dilini bilməmək isə, ana dilini qiymətləndirməmək isə şübhəli ki, xalq qarşısında qəbahətdir» [5, s.543]. Sonrakı dövrdə də həm Bakı Dövlət Universitetində, həm də təhsil işçiləri və gənclərlə çoxsaylı görüşlərində doğma ana dilinin, Azərbaycan ədəbiyyatının, tarix və coğrafiyasının dərinədən öyrənilməsinin vacibliyini dəfələrlə qeyd etmiş, bütün bunlarla əlaqədar qarşıya çox ciddi vəzifələr qoymuşdur.

1994-cü ildə Universitetin 75 illik yubileyində çıxış edən Heydər Əliyev bəlkə də çoxlarının bilmədiyi bir məsələyə toxunaraq xatırlayır ki, «1968-ci ildə mən Respublikada Dövlət Təhlükəsizliyi Komitəsinin sədri idim. Universitetdə bir neçə adam Azərbaycan tarixini araşdırarkən Azərbaycanın Rusiyaya birləşməsi haqqında mübahisə aparmışdı ki, Azərbaycan Rusiyanın tərkibinə könüllü surətdə girmişdir, yaxud elə-belə girmişdir, ya da məcburi girmişdir. Bunu o vaxtlar şışirtidilər. Şübhəsiz ki, elm adamları elmi axtarışlar zamanı gərək həmişə bütün versiyaları yoxlasınlar. O vaxt isə ümumi qərar belə idi ki, Azərbaycan Rusiyanın tərkibinə könüllü daxil olmuş, özü bunu xahiş etmişdir. Şübhəsiz ki, bu tarixi həqiqətdən uzaqdır. Ancaq belə olmuşdur və bu hadisə də bayram kimi qeyd edilmişdir. Amma bir neçə alim o vaxt bunu şübhə altına alaraq öz fikirlərini söyləmişdi. Bu, böyük bir iğtişas yaratdı. Başladılar araşdırmağa ki, bunlar millətçidirlər, yaxud başqa fikirləri var, dövlət mövqeyindən kənar fikirlə yaşayırlar və s. Düzdür, bundan ötrü o vaxtlar bəzi adamları xırdaca cəzalandırdılar. Ancaq mən bilirəm ki, o adamların hamısı indi də fəaliyyətdədir, işləyir və ondan sonra da yaxşı fəaliyyətdə olmuşlar» [5, s.543].

Heydər Əliyev bununla bir daha xatırlatmaq istəyir ki, «Universitet həqiqətən axtaran, milli ruhu inkişaf etdirən bir ocaq, mənbə olmuşdur. Azərbaycanın müstəqilliyi, milli azadlığı uğrunda mübarizə aparan insanların da çoxu burada təhsil almış, universitet divarları arasında işləmiş, fəaliyyət göstərmişdir və bu gün də göstərilir. Ona görə də Bakı Dövlət Universitetinin Azərbaycan dilinin inkişafında, millin ruhun, milli şüurun inkişafında, vətənpərvərlik ruhunun inkişafında olan xidmətlərini bir daha xüsusi qeyd edirəm» [3].

Universitet təhsildə də, elmin inkişafında da, maddi bazanın möhkəmləndirilməsi sahəsində də ən böyük nailiyyətləri məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə qazanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-cu ildən 1982-ci ilə qədər olan birinci dövrü və 1993-cü ildən sonrakı dövrü sözün həqiqi mənasında xalqımızın elminin, mədəniyyətinin, təhsilinin hərtərəfli tərəqqisi ilə seçilən mərhələlər adlandırmaq olar.

Hələ Azərbaycan Sovet Respublikasına rəhbərlik etdiyi 70-80-ci illərdə Heydər Əliyev bütün başqa sahələrdə olduğu kimi ali təhsil sistemində də böyük dəyişikliklər həyata keçirdi. Bunlar dövrün tələblərindən, yaranmış şəraitdən düzgün nəticə çıxaran Heydər Əliyev siyasətindən irəli gəlirdi.

Heydər Əliyev Azərbaycanda inzibati orqanların işini, bu orqanlarda kadrların yerləşdirilməsi vəziyyətini təhlil edərək ciddi nöqsanlar aşkar etmişdi. O, qeyd edirdi ki, inzibati orqanlarda qohumbazlıq, yerlibazlıq kök salmışdır, bu əlaqələr hər hansı bir cinayətin həll edilməsinə ciddi təsir edirdi. Ona görə də birinci növbədə, inzibati orqanların rəhbərliklərində qohumbazlığa, yerlibazlığa son qoymaq vəzifəsini qarşıya qoydu.

Tarix və onun problemləri, №2 2013

Bunun qarşısının alınmasını kadr hazırlığının yenidən qurulmasında görürdü. Heydər Əliyev çox cəsarətlə və düzgün hərəkət edərək Universitetin hüquq fakültəsinə yalnız fəhlə və kəndlilərin balalarının qəbul edilməsini məsləhət gördü. Fəhlə və kolxozçu uşaqlarının hüquq fakültəsinə qəbul edilməsi üçün geniş imkanlar yarandı. Bunlar öz müsbət nəticələrini göstərdi. Hazırda, müstəqil Azərbaycanın inzibati orqanlarında rəhbər vəzifələrdə işləyən kadrlar məhz Heydər Əliyevin həyata keçirdiyi köklü tədbirlər nəticəsində hazırlanmış mütəxəssislərdir.

Ümumiyyətlə ali məktəblərə, o cümlədən Universitetə qəbul hazırlığı Heydər Əliyevin bilavasitə rəhbərliyi altında aparılırdı. «Bilik əsas meyardır», «Qoy ədalət zəfər çalsın» devizi tələbə qəbulunun əsas meyarı elan edilmişdir.

Heydər Əliyev BDU-nu respublikada ali təhsilin nəinki flaqmanı sayır, həm də onun bu vəzifəni layiqincə yerinə yetirə bilməsi üçün zəruri tədbirləri görür, universitetə köməyini əsirgəmirdi. 70-90-cı illər ərzində Universitetin həyatında bir sıra çox mühüm irəliləyişlər baş vermişdi ki, bunların da təşəbbüskarı Heydər Əliyev olmuşdur. Diqqət mərkəzində duran ən mühüm məsələlərdən biri təhsilin maddi bazasını yaxşılaşdırmaq, tədrisin texniki vasitələrlə təchizatı səviyyəsini yüksəltmək hesab olunurdu. Həmin dövrdə Universitetin əsas binasından əlavə iki doqquz mərtəbəli tədris binaları istifadəyə verilmiş, üçüncü tədris binasının tikintisi 2008-ci ildə başa çatdırılmışdır. Yeni tədris binasının istifadəyə verilməsi Universitetin auditoriya ilə təminatına əsaslı surətdə yaxşılaşdıracaq, əyani təhsili bir növbəyə keçirmək imkanı yaradacaqdır. 70-90-cı illərdə həmçinin tədris kinosu və televiziya laboratoriyası, hesablama mərkəzi yaradılmış, laboratoriyaların zəruri avadanlıqla təchizatı xeyli yaxşılaşmış, elmi kitabxananın fondu əhəmiyyətli dərəcədə zənginləşmiş, Universitet dünya informasiya (internet) sisteminə qoşulmuş, fakültələrin kompüterlə təminatı əsasən başa çatdırılmışdır.

Heydər Əliyevin universitetin inkişafına, tədrisin keyfiyyətinin yüksəldilməsinə qayğısı müəllim-professor heyətinin və tələbələrin sosial-mənəvi ehtiyaclarına qayğı ilə paralel surətdə həyata keçirilirdi. Tələbələr üçün yeni yataqxanaların və yeməxanaların inşası məhz 70-ci illərin əvvəllərində başlayaraq müntəzəm şəkildə həyata keçirildi.

Son 10 ildə BDU-nun siması tanınmaz şəkildə dəyişmişdir. Təmir-tikinti işləri səliqə-səhmanla aparılmış, idman salonu, yeni stadion, üzgüçülük hovuzu, yüksək keyfiyyətlə məhsul buraxan mətbəə istifadəyə verilmiş, universitetin həyatının başdan-başa yaşıllaşdırılması başa çatdırılmış, Universitet müəllimləri üçün kooperativ mənzillərin tikintisi başa çatdırılmışdır. Universitetdə bu gün baş verən bu dəyişikliklər həm də ilk növbədə BDU-nun rektoru, millət vəkili akademik A.M.Məhərrəmovun adı ilə bağlıdır.

Heydər Əliyev alimlərin elmi-pedaqoji əməyinin mənəvi vasitələrlə stimullaşdırılmasını vacib hesab edirdi. Onun Azərbaycana rəhbərlik etdiyi 70-90-cı illərdə, indi də alimlərin, bütün ziyalıların əməyi daim dövlətin diqqəti və qayğısı ilə əhatə olunub. Təkcə onu demək kifayətdir ki, 70-90-cı illərdə universitetdə elmin inkişafına, tədrisdə əldə edilən nailiyyətlərə yüksək qiymət verildi, 100-dən çox alimi Azərbaycan hökumətinin yüksək mükafatlarına, fəxri adlarına layiq görülmüşdür. Onların arasında Tarix fakültəsinin əməkdaşları da vardır. Fakültə əməkdaşlarından iki nəfər (AMEA-nın müxbir üzvü prof.Y.M.Mahmudov və prof.S.S. Əliyərli) Respublikanın Əməkdar elm xadimidir. Prof.Y.Mahmudov Azərbaycan respublikasının Şərəf və Şöhrət ordenləri, Yusif Məmmədəliyev mükafatı laureatı medalı, prof.T.T.Vəliyev isə Şöhrət ordeni ilə təltif edilmiş və respublikanın Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür. Fakültənin dekanı prof.S.T.Hacıyev, prof.M.M.Sofiyev və prof.A.C.İsgəndərov Tərəqqi medalı, prof.İ.M.Hüseynova, prof.C.P.Həsənli və prof.Q.S.İsmayilzadə Respublikanın

əməkdar müəllimi fəxri adına layiq görülmüşlər. Prof.Ə.İ.Muxtarova “Sara Xatun” adına fəxri diplomla təltif edilmişdir. Prof. E.B.Muradəliyeva gənc tarixçilərin Ümumittifaq müsabiqəsinin laureatı adını almışdır. Fakültənin 3 əməkdaşı – Y.Mahmudov, M.Qasımlı, F.İbrahimli Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Heydər Əliyev Universitetin müəllimlərinin mənzil-məişət şəraitinin yaxşılaşmasına da böyük qayğı göstərirdi. Qurban Bayramov «Heydər Əliyev və Azərbaycan tarix elmi» adlı əsərində göstərir ki, «Heydər Əliyev qəbul imtahanları keçirilən vaxt Universitetə gəlmişdi. Müəllimlərlə xeyli söhbət etdi. Onların məişət vəziyyəti, elmi yaradıcılıqları ilə maraqlandı. Söhbət vaxtı müəllimlərin ev-mənzil şəraiti ilə maraqlandı. Belə bir tarixi həqiqəti xatırlatdı ki, ən böyük alimlər heç də həmişə tam təmin olunmuş mənzil şəraitində yazıb-yaratmamışlar. Elə şəraitdə də elmə böyük hədiyyələr vermişlər. O, qeyd etdi ki, buna baxmayaraq, Universitet müəllimlərinin vəziyyəti həmişə mənim diqqətimdədir. Çalışram köməklik edim. Heydər Əliyevin göstərişi ilə Bakı şəhərinin mərkəzində Universitet müəllimləri üçün bir yaşayış evi tikildi. Böyük minnətdarlıqla qeyd edirəm ki, mən də həmin evdə mənzillə təmin edilmişəm. Bu binanın tikilməsindən əvvəl də, sonra da müəllimlərimiz mənzillə təmin edilirdi. Bu qayğı-nı Universitetin müəllimləri heç vaxt unutmayacaqlar. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xatirəsini əbədi yaşadacaqlar» [4, s. 189].

2009-cu ildə respublikamızın ictimaiyyəti, bütün xalqımız ali məktəblərimizin bayraqdarı olan Bakı Dövlət Universitetinin 90 illik yubileyini Azərbaycan xalqının böyük bayramı kimi qeyd etdi.

Bakı Dövlət Universitetinin kollektivi bu gün ölkəmizin prezidenti İlham Əliyevin daxili və xarici siyasətini tam dəstəkləyir, bu siyasətin uğur qazanmasına var gücü ilə kömək göstərməyi özünün ən vacib vəzifəsi hesab edir.

ƏDƏBİYYAT

- 1.“Azərbaycan” qəzeti, 1919, 17 noyabr.
- 2.“Azərbaycan” qəzeti, 1994, 3 sentyabr.
- 3.“Azərbaycan” qəzeti, 1999, 28 dekabr.
- 4.Bayramov Q. Heydər Əliyev və Azərbaycan tarix elmi. Bakı, 2004.
- 5.Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. 2-ci kitab, Bakı, 1997.
- 6.Hacıyev S.T., Süleymanov R.C. Tarix fakültəsinin tarixi. Bakı, 2010.
- 7.Məhərrəmov A.M. Bakı Dövlət Universiteti. Bakı, 2009.

РАФАЭЛЬ СУЛЕЙМАНОВ

профессор Бакинского Государственного Университета.

доктор исторических наук

ЗАБОТА О БАКИНСКОМ ГОСУДАРСТВЕННОМ УНИВЕРСИТЕТЕ ГЕЙДАРА АЛИЕВА

За более чем 90-летний период БГУ, пройдя долгий путь развития, оказал незаменимые услуги азербайджанскому народу. Наш общенациональный лидер Г.Алиев, являвшийся выпускником БГУ, называя это учебное заведение национальным богатством азербайджанского народа, уделял ему постоянное внимание и оказывал всяческую забо-

Tarix və onun problemləri, №2 2013

ту. Г.Алиев не только считал БГУ флагманом высшего образования республики, но и всегда интересовался жизнью Университета, заботился о его развитии. Инициатором всех нововведений, произошедших в жизни Университета, был Г.Алиев. Забота Г.Алиева об Университете никогда не будет забыта.

RAFAEL SULEYMANOV
*professor of Baku State University,
doctor of historical sciences*

**ABOUT TAKING CARE OF BAKU STATE UNIVERSITY
BY HEYDAR ALIYEV**

For more than 90-age period of Baku State University, passed by long development way, common national leader Heydar Aliyev did great favour to azerbaijan people. Our common national leader Heydar Aliyev is graduator of Baku State University, he called itself this educational establishment as nationality wealth of Azerbaijan people, devote frequently attention and regular cares.

Heydar Aliyev considered Baku State University flagman of the high education in republic, and also interested about this University life, and paid attention to about its development. Initiator of all contemporaries innovations, which is occurred in Baku State University's life was Heydar Aliyev. There are would not be forgotten Heydar Aliyev's given attention, and care.

Rəyçilər: t.ü.f.d.A.Cəlilov, t.e.d.A.C.İsgəndərov
Bakı Dövlət Universitetinin "Slavyan ölkələri tarixi" kafedrasının 22 noyabr 2012-ci il tarixli qərarı ilə çapa məsləhər görülmüşdür (protokol №3).